

Lay parametrlərinin paylanması qanuna uyğunluqlarının tədqiqi

E.H. Əhmədov, y.e.ü.f.d.

SOCAR

Açar sözler: yataq, lay, lay parametrləri, karbohidrogen ehtiyatları, paylanması qanuna uyğunluğu, hesablama parametrləri.

DOI.10.37474/0365-8554/2022-12-4-9

e-mail: elvin.ahmadov@socar.az

Исследование закономерностей распределения параметров пластов

Э.Г. Ахмедов, д.ф.н.з.
SOCAR

Ключевые слова: месторождение, пласт, параметры пласта, запасы углеводородов, закономерность распределения, расчетные параметры.

Для подсчета запасов углеводородов должны быть определены параметры пласта. В частности, неопределенности параметров пластов больше на новых площадях. Поэтому для геологического обоснования параметров пласта на этих площадях используется метод аналогии. Однако при геологическом обосновании параметров пласта при аналогичном подходе необходимо использовать данные о разработке месторождений на прилегающих территориях не в числовом виде, а зная закономерности распределения. Такой подход позволяет определить степень неопределенности параметров пласта при подсчете запасов углеводородов месторождений. Изучены закономерности распределения параметров пласта по горизонтам на месторождениях Южно-Каспийского бассейна, что имеет большое значение для уточнения запасов углеводородов и эффективной разработки месторождений, определении путей снижения геологических рисков. Таким образом, для подсчета или уточнения запасов углеводородов месторождений в Южно-Каспийском бассейне изучались статистические пределы параметров пласта (максимум, минимум, мода и др.) и закономерности распределения (нормальный, логарифмический нормальный). Эта исследовательская работа может быть использована не только в Южно-Каспийском бассейне, но и в других нефтегазовых бассейнах Азербайджана.

The study of regularities of distribution of reservoir parameters

E.H. Ahmadov, PhD in Soil Sc.
SOCAR

Keywords: field, reservoir, reservoir parameters, hydrocarbon reserves, distribution regularity, calculation parameters.

The parameters of reservoir should be specified in order to calculate hydrocarbon reserves. In particular, the uncertainty of reservoir parameters occurs mostly in the new areas. Thus, for the geological substantiation of reservoir parameters in these areas an analogy method is used. However, in the geological substantiation of reservoir parameters with analogical approach, it is essential to use the data on the field development in adjacent territories not in numerical order, but considering the distribution regularity. Such an approach allows specifying the uncertainty degree of reservoir parameters in the calculation of hydrocarbon reserves of the fields. The distribution regularities of reservoir parameters have been studied by the horizons in the fields of South Caspian Basin that has a great significance for the update of hydrocarbon reserves of the fields, for the efficiency of field development, as well as for the specification of the ways of reducing geological risks. Therefore, for the calculation or update of hydrocarbon reserves of the fields in South Caspian Basin, the statistical limits of reservoir parameters (maximum, minimum, mode etc.) and distribution regularities (normal, lognormal) have been studied. This paper may be used not only in the South Caspian, but in other oil-gas basins of Azerbaijan as well.

Karbohidrogen ehtiyatlarının həcm üsulu ilə hesablanmasında aşağıdakı lay parametrlərinin qiymətlərindən istifadə edilir: neft-qazlılıq sahəsi, layların effektiv qalınlığı, sűxurların məsaməlik və neftlədoyma əmsali, neftin, qazın xüsusi çəkisi, hesablama əmsali və s. [1-5].

Bu parametrlər yataq üzrə müxtəlif intensivliklə dəyişməyə məruz qalır. Sonuncu iki parametr az dəyişir və onların qiymətlərini orta arifmetik üsulla təyin etmək məqsədəyəngundur.

Beləliklə, quyular üzrə parametrlərin qiymətləri əldə edilir və onların yataq üzrə dəyişməsi Kraykinq analizinin köməyiə həyata keçirilir. Bu üsul ənənəvi xəritəalma üsullarından daha əlverişli hesab olunur. Kraykinq üsulunun üstünlüyü, geoloji obyektiñ sahəsində lay parametrlərinin dəyişməsini eks etdirən zaman onun müstəsna cəvikiyyidir və sahənin hər bir hissəsində həmin dəyişənləri qiymətləndirərkən, kəmiyyət göstəricilərini təyin etmək imkanıdır.

Ümumiyyətə, Kraykinq analizinin hər hansı qoyulmuş məsələyə aid praktiki tətbiqi yalnız kompüter texnologiyasının köməyiə mümkün olur. Çünkü istənilən sahədə geoloji parametrin dəyişməsini səciyyələndirmək üçün qiymətləndirmə müxtəlif nöqtələrdə takrar həyata keçirilməlidir. Kraykinq analizi artıq müasir iki və üçlüklü geoloji proqramların tərkib hissəsinə daxil edilmişdir.

Kraykinq üsüsü alqoritm və program əsasında realizə edilir və aşağıdakı məsələləri həll edir:

- quyular üzrə geoloji parametrlərin qiymətlərini nəzərə almaqla, ilk balans ehtiyatının lay sahəsində paylanması xəritələrinin qurulması;
- istismarda olan quyular üzrə neft-qaz hasilatının sahə üzrə paylanması təyini;
- qalıq neft-qaz ehtiyatlarının sahə üzrə paylanması xəritələrinin tərtibi.

Bu üsulla həmçinin ehtiyatların hesablanması istifadə olunan geoloji-geofiziki və mədən parametrlərinin paylanması xüsusiyyətləri tədqiq edilir. Lay parametrlərinin sahə üzrə diferensiasiya xəritələri tərtib olunur və karbohidrogen ehtiyatlarının müxtəlif üsullarla (statistik, deterministik) hesablanması istifadə edilməsinə imkan verir [1, 4, 5].

Məlum olduğu kimi, neft-qaz yığınları əsasən mürəkkəb tektonik quruluşla səciyyələnən tələlərdə toplanır. Obyektlərdə olan flüid, təzyiq, temperaturun sahə və dərinlik üzrə paylanması qanuna uyğunluqları təsadüfi lokal dəyişmərlərə mürəkkəbləşmiş olur. Onların öyrənilməsi neft-qaz yığınlarından maksimum istifadəsinə zəmin

yaradır. Bunu təmin etmək üçün yatağın ayrı-ayrı sahələrində quyular qazılır və əldə olunmuş məlumatlar da nöqtəvi xarakter daşıyır. Quyuların sayını artırmaq mümkün olmadıqdan nöqtəvi məlumatlara sahəvi məlumatların aid edilməsi müəyyən bir ehtimalla mümkün ola bilər. Buna görə də neft-qaz yataqlarının işlənilməsi prosesində baxılan məsələlərin həllinin etibarlığını artırmaq üçün ehtimal nəzəriyyəsi və riyazi statistikanın üsullarından istifadə edilir. Üsulların operativ realizəsi müvafiq alqoritmələr əsasında kompüterlərin köməyiə həyata keçirilir.


Neft-qaz yataqlarının işlənmə xüsusiyyətlərindən, onların yerləşdiyi ərazidən, layların geoloji-struktur xüsusiyyətlərindən asılı olmayaq ümumi oxşarlığı müşahidə olunur. İşlənmə obyektlərinə dinamik bir sistem kimi baxılsara, onun müxtəlif elementlərinin tədqiqində geoloji-riyazi üsullardan istifadə edilməsi vacibdir.

Bu baxımdan yuxarıda qeyd olunan parametrlər hesablanmalı və zəruri geoloji, geofiziki və mədən parametrlərinin paylanması qrafikləri tərtib edilməlidir. Eyni zamanda geoloji, geofiziki və mədən parametrlərinin paylanması xüsusiyyətləri həm karbohidrogen ehtiyatlarının Monte-Karlo üsulu ilə hesablanması, həm də həssashlıq analizlərinin aparılmasıda çox əhəmiyyətdir [6, 7].

Karbohidrogen ehtiyatlarının və resurslarının qiymətləndirilməsi üçün cari aktual məsələlərdən biri də hesablama parametrlərinin geoloji-texniki əsaslandırılmasıdır. Ümumiyyətə, bu geoloji-mədən parametrlərinin əsaslandırılması üçün onların statistik təhlilini aparmaq lazım galır. Buna görə də paylana qanuna uyğunluqları tədqiq edilir və statistik qiymətləri hesablanır. Tədqiqat işində bu parametrlərin həm statistik, həm də sahə üzrə paylanması xüsusiyyətlərinin öyrənilməsi zəruridir. Həmin məlumatlar Monte-Karlo üsulu ilə karbohidrogen ehtiyatlarının və resurslarının dəqiqləşdirilməsində, həssashlıq analizlərinin həyata keçirilməsində istifadə edilir.

Cənubi Xəzər çökəkliyində (CXÇ) yerləşən yataqlar və bəzi strukturların Məhsuldar Qat (MQ) çöküntüləri üzrə karbohidrogen ehtiyatlarının, resurslarının qiymətləndirilməsində istifadə olunan sistemləşdirilmiş geoloji-mədən parametrlərinin qiymətləri istifadə olunmuşdur. Abşeron və Bakı arxipelaqlarında yerləşən yataq və perspektiv strukturların geoloji-mədən parametrlərinin (neft-qazlılıq sahəsi, effektiv qalınlıq, məsaməlik, neftqazladəyumluluq, lay təzyiqi və temperaturu, həcm əmsali, qaz amili, neft və qazın sıxlığı, qazda olan kondensatın konsentrasiyası) minimum,


CXÇ-də effektiv qalınlığın Balaxanı lay dəstəsi (BLD) (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti 5–55 m, Fasilə lay dəstəsində (FLD) 10–80 m, Qırmaçıaltı qumlu lay dəstəsində (QÜQLD) 5–35 m, Qırmaçıaltı lay dəstəsində (QALD) 10–50 m, Qala lay dəstəsində (QaLD) isə 5–45 m təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 15, 30, 15, 20, 15 m-dir. Paylanma qanunaugunluqları isə MQ-nin QÜQ LD-də üçbucaqlı, digər lay dəstələrinində loqarifmik normal qəbul edilmişdir (şəkil 1). Bu analizin əsas məqsədi MQ-nin karbohidrogen ehtiyatları və resurslarının Monte-Karlo üsulu ilə qiymətləndirilməsi zamanı hesablama parametrlərinin qanunaugunluqlarının tətbiqindən ibarətdir. Təbii ki, bu da sonrakı həssaslıq analizlərində də öz əksini tapacaq və tədqiqatın birbaşa vasitələrindən biri kimi istifadə ediləcəkdir.



Şəkil 1. Effektiv qalınlığın paylaşma histogramları

Məsəməliyin BLD (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti 14–26 %, FLD-də 15–30 %, QÜQLD-də 15–30 %, QALD-da 15–30 %, QaLD-da isə 16–26 % təşkil edir. FLD-də 1.1–2; QÜQLD-də 1.1–1.9; QALD-da 1.1–1.9; QaLD-da isə 1.1–1.4 təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 1.4; 1.4; 1.5; 1.1; 1.2-dir. Paylanma qanunuəugunluqları isə QaLD-

Müvafiq olaraq moda qiymət intervalı 24, 20, 25, 20, 18 %-dir. Paylanma qanuna uyğunluqları isə MQ-nin BLD, QÜQLD, QaLD-da üçbucaklı, FLD və QALD-da loqarifmik normal qəbul edilmişdir (şəkil 2).




Şekil 2. Məsaməliyin paylanması histogramları

Nefltədöymanın BLD (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti 60–80 %, FLD-də 60–80 %, QÜQLD-də 60–80 %, QALD-da 60–75 %, QaLD-da isə 60–80 % təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 75, 75, 75, 70, 70 %-dir. Paylanma qanunauyğunluqları isə MQ-nin QaLD-da üçbucaklı, digər lay dəstələrin-də logaritmik normal qəbul edilmişdir.

Qazladoymanın BLD (V, VI, VII, VIII, IX və X horizontları) üzrə orta interval qiyməti 40–85 %, FLD-də 70–80 %, QÜQLD-də 65–80 %, QALD-da 65–75 % təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 75, 70, 75, 75 %-dir. Paylanma qanunauygunsuluqları işa üçbucaklı qəbul edilmişdir.

Şəkil 1. Eeffektiv qahnığın paylanması histogramları

Məsaməliyin BLD (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti 14–26 %, FLD-də 15–30 %, QÜQLD-də 15–30 %, QALD-da 15–30 %, QaLD-da isə 16–26 % təşkil edir. Həcm əmsalının BLD (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti 1.1–1.9; FLD-də 1.1–2; QÜQLD-də 1.1–1.9; QALD-da 1.1–1.9; QaLD-da isə 1.1–1.4 təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 1.4; 1.4; 1.5; 1.1; 1.2-dir. Paylanması qanunauyğunluqları isə QaLD-



Şəkil 3. CXC üzrə FLD-nin məsaməlik xəritəsi

da loqarifmik normal, digər lay dəstələrində üçbucaqlı qəbul edilmişdir.

Neftin sixliğinin BLD (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti 810–920, FLD-də 850–890, QÜQLD-də 850–950, QALD-da 870–930, QaLD-də isə 870–930 kq/m³ təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 890, 870, 900, 890, 910 kq/m³-dir. Paylanma qanuna-uyğunluqları isə QÜQLD-də normal, digər lay dəstələrində üçbucaklı qəbul edilmişdir.

Qaz amilinin BLD (V, VI, VII, VIII, IX və X horizontları) üzrə orta interval qiyməti 200–800 m³/t, FLD-də 100–300 m³/t, QÜQLD-də 50–350 m³/t, QALD-da 100–600 m³/t, QaLD-da isə 50–250 m³/t təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 200, 250, 300, 100, 100 m³/tdur. Paylanma qanuna uyğunluqları isə BLD və QALD-da loqarifmik normal, digər lay dəstələrin-də üçbucaqlı qəbul edilmişdir.

Kondensat amilinin BLD (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti $50\text{--}400 \text{ q/m}^3$, FLD-də $150\text{--}350 \text{ q/m}^3$, QÜQLD-də $200\text{--}500 \text{ q/m}^3$, QALD-da $100\text{--}150 \text{ q/m}^3$ təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 200, 150–350, 200, 150 q/m^3 -dir. Paylanması qanuna uyğunluqları isə FLD-də bərabər ehtimallı, digər lay dəstələrində üçbucaqlı qəbul edilmişdir.

Lay temperaturunun BLD (V, VI, VII, VIII, IX və X horizontlar) üzrə orta interval qiyməti 60–110 °C, FLD-də 100–110 °C, QÜQLD-də 70–110 °C, QALD-da 100–150 °C təşkil edir. Müvafiq olaraq moda qiymət intervalı 90, 105, 110, 100 °C-dir. Paylanma qanuna uyğunluqları isə FLD-də normal, digər lay dəstələrində üçbucaklı qəbul edilmişdir.

Tədqiqat işində qeyd edildiyi kimi, CXÇ-nin MQ çöküntülərinin ehtiyat və şərti karbohidrogen resurslarının hesablanması zamanı qeyd olunan

geoloji-mədən parametrlərinin paylanma qanuna uyğunluqları nəzərə alınmalıdır. Eyni zamanda bəzi lay parametrlərinin də sahə üzrə differensiasiyası xarakterizə olunmuş və təhlil edilmişdir.

Bələliklə, yerinə yetirilmiş tədqiqat işləri CXÇ-də MQ çöküntülərinin karbohidrogen ehtiyatlarının və şərti resurslarının həcmini etibarlı şəkildə hesablamağa imkan verir. Hesablama parametrlərinin sahə üzrə differensiasiya xəritələri məlumat bazasından istifadə etməklə tərtib edilmişdir.

Şəkil 3-də CXÇ üzrə FLD-nin orta məsaməlik xəritəsi verilmişdir. Bu tip xəritələr bütün geoloji-mədən parametrlərinin sahə üzrə paylanma xüsusiyyətlərini xarakterizə edir və həmin parametrlərin qeyri-müəyyən sahələrdə proqnozlaşdırılmasına imkan verir.

Göründüyü kimi, CXÇ-nin yataqları üzrə məsaməliyin paylanma xəritəsi artıq ənənəvi interpolasiya üsulu ilə deyil, statistik real paylanma qanuna uyğunluğu ilə tədqiq olunmuş parametrin qiymətləri əsasında qurulmuşdur ki, bunun da əsas üstünlükleri və əhəmiyyətindən biri geoloji mümkinliliyi və etibarlılıq dərəcəsidir. Bundan başqa bu yanaşma əsasında tərtib olunan sahə üzrə parametrlərin paylanma xəritələri karbohidrogen ehtiyatlarının daha etibarlı dəqiqləşdirilməsinə tam imkan verir.

Ödəbiyyat siyahısı

1. Bağırov B.Ə., Cəlalov Q.İ., Nəzərova S.Ə. Riyazi geologyanın əsasları. – Bakı: Realkom, 2001, 64 s.
2. Bağırov B.Ə., Salmanov Ə.M., Əhmədov E.H. Neft-qaz yataqlarında geoloji risklər və qiymətləndirilmə üsulları. – Bakı: AMEA-GGI, 2018, 46 s.
3. Salmanov Ə.M., Eminov Ə.Ş., Abdullayeva L.Ə. Azərbaycan neft yataqlarının işlənməsinin cari vəziyyəti və geoloji mədən göstəriciləri. – Bakı: NQETLİ, 2015, 74 s.
4. Багиров Т.Ю. Статистические методы оценки запасов нефти. – Баку: Элм, 1978, 100 с.
5. Родионов Д.А., Коган Р.И., Голубева В.А. Справочник по математическим методам в геологии. – М.: Недра, 1987, 335 с.
6. Соболь И.М. Метод Монте-Карло. – М.: Наука, 1985, 80 с.
7. Rahimov F.V., Ahmadov E.H., Khasayev A.G. Studying the influence of estimation parameters on oil reserves by taking into account geological risks / III International conference on Geology of the Caspian Sea and Adjacent Areas, Baku: 2019, pp. 1-6.
<https://www.earthdoc.org/content/papers/10.3997/2214-4609.201952032>
8. Салманов А.М., Ахмедов Э.Г., Рагимов Ф.В. Геологическое обоснование пластовых параметров / Материалы международной научно-практической конференции "Новые идеи в геологии нефти и газа". – М.: МГУ, 2019, с. 14-16.
9. Салманов А.М., Ахмедов Э.Г., Рагимов Ф.В. Геологическое обоснование пластовых параметров площади Умид-Бабек // Proceedings, 2019, № 3, с. 8-14.
<http://dx.doi.org/10.5510/OGP20190300392>

tiyatlarının daha etibarlı dəqiqləşdirilməsinə tam imkan verir.

Nəticə

CXÇ-də yerləşən yataqların və perspektiv strukturların lay parametrlərinin ədədi qiymətləri əsasında karbohidrogen ehtiyatlarının hesablanması və ya dəqiqləşdirilməsi zamanı yaranan qeyri-müəyyənlikləri tam qiymətləndirmək mümkün olmur. Məhz bu problemin həlli məqsədilə CXÇ-nin Azərbaycan sektorunda yerləşən 120-dən çox neft-qaz yataqlarında və perspektiv strukturlarda horizontlar üzrə lay parametrlərinin hədd qiymətləri və paylanma qanuna uyğunluqları tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, bu sahədəki yataqlarda layın effektiv qalınlığı, məsaməlik, neftqazlaşdırma əsasən loqarifmik normal, digər lay parametrləri isə əsasən üçbucaq formalı və loqarifmik normal paylanma ilə müşahidə edilir. Bu paylanma qanuna uyğunluqları da yataqların statistik əsaslı karbohidrogen ehtiyatlarının hesablanması və ya dəqiqləşdirilməsi üçün çox vacibdir. Eyni zamanda bu tədqiqat işinin nəticələri sahə üzrə lay parametrlərin qeyri-müəyyənliklərinin qiymətləndirməyə imkan vermişdir.

10. Ahmadov E.H., Veliyev R.V. Methods of minimization of uncertainties and geological risks based on Umid gas condensate field // Georesursy, No 1, 2019, pp. 92-98.
https://geors.ru/media/pdf/10_Ahmadov_en.pdf

11. Əhmədov E.H. Karbohidrogen ehtiyatlarının və resurslarının hesablama parametrlərinin geoloji əsaslandırılması və tətbiq edilən yeni yanaşmalar / Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransının materialları. – Bakı: 2019, s. 2.

12. Ахмедов Э.Г., Велиев Р.В. Способы минимизации факторов неопределенности и геологических рисков / Материалы международной научно-практической конференции "Новые идеи в геологии нефти и газа". – М.: МГУ, 2019, с. 17-20.

References

1. Baghirov B.A., Jalalov G.I., Nazarova S.A. Riyazi geologyanın esasları. – Bakı: Realkom, 2001, 64 s.
2. Baghirov B.A., Salmanov A.M., Ahmadov E.H. Neft-gaz yataqlarında geolozi riskler ve giymetlendirme usulları. – Bakı: AMEA-GGI, 2018, 46 s.
3. Salmanov A.M., Eminov A.Sh., Abdullayeva L.A. Azerbaijan neft yataqlarının işlənməsinin jari vəziyyəti və gelozhi meden gosterijileri. – Bakı: NQETLI, 2015, 74 s.
4. Bagarov T.Yu. Statisticheskie metody otsenki zapasov nefti. – Bakı: Elm, 1978, 100 s.
5. Rodionov D.A., Kogan R.I., Golubeva V.A. Spravochnik po matematicheskim metodam v geologii. – M.: Nedra, 1987, 335 s.
6. Sobol' I.M. Metod Monte-Karlo. – M.: Nauka, 1985, 80 s.
7. Rahimov F.V., Ahmadov E.H., Khasayev A.G. Studying the influence of estimation parameters on oil reserves by taking into account geological risks / III International conference on Geology of the Caspian Sea and Adjacent Areas, Baku, 2019, pp. 1-6.
<https://www.earthdoc.org/content/papers/10.3997/2214-4609.201952032>
8. Salmanov A.M., Akhmedov E.G., Ragimov F.V. Geologicheskoe obosnovanie plastovykh parametrov / Materialy mezdunarodnoy nauchno-prakticheskoy konferentsii "Novye idei v geologii nefti i gaza". – M.: 2019, s. 14-16.
9. Salmanov A.M., Ahmadov E.G., Ragimov F.V. Geologicheskoe obosnovanie plastovykh parametrov ploshchadi Umid-Babek // Proceedings, 2019, No 3, s. 8-14.
<http://dx.doi.org/10.5510/OGP20190300392>
10. Ahmadov E.H., Veliyev R.V. Methods of minimization of uncertainties and geological risks based on Umid gas condensate field // Georesursy, No 1, 2019, pp. 92-98.
https://geors.ru/media/pdf/10_Ahmadov_en.pdf
11. Ahmadov E.H. Karbohidrogen ehtiyatlarının və resurslarının hesablama parametrlərinin geoloji əsaslandırılması və tətbiq edilən yeni yanaşmalar / Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransının materialları. – Bakı: 2019, s. 2.
12. Akhmedov E.G., Veliyev R.V. Sposoby minimizatsii faktorov neopredelennosti i geologicheskikh riskov / Materialy mezdunarodnoy nauchno-prakticheskoy konferentsii "Novye idei v geologii nefti i gaza". – M.: 2019, s. 17-20.